



Səhla Cabbarlı

Bir xalqı, ölkəni yaşadan onun tərixidir, dəyərlərdir. Xalq keçmişinə baxır, bu günü ona uyğun yaşayır, gələcəyini də ona görə qurur. Müstəqil Azərbaycan da böyük keşməkəsi tarix dövründən keçib. Lakin əfsuslar olsun ki, bu gün yaralı yerimiz olan dəsliliklərimizdə qədim Azərbaycan tarixinin əsas maddi sübutları yer adları ve tarixi abidələr haqqında məlumatlar demək olar, öz əksini tapmir.

Bizim qonşu dövlətlərdə qələm xeyli əmanətlərimiz var. Bəziləri dağıdırılıb, yox edilib, bəziləri baxımsız vəziyyətdə qalmadı, bəziləri isə mənfur qonşular tərəfindən özürükülaşdırılmışdır. Bizim vəzifəmiz bu abidələrə sahib çıxmadaqdır. Əgər o abidələr digər hüquqi statusu olan dövlətin ərazisindəndirsə, biz bunu kitablarımıda yaşatmalı, unudulmağa qovamalıq. Axi, tarix tekrar olunur, bir gün o abidələr, o yerlər yenidən bizim olacaq.

Tarixi ərazilərimiz işgal olunma oluna, XX əsrin sonunda 86.6 min kv.km. qalmışdı. Onun da 20%-i yenidən işgal olundu. 30 il olacaq ki, o torpaqlarla yanaşı oradakı tarix, mədəniyyət, abidələr də işğaldadır.

Qarabağdan sonra ən çox güllə səsi eşidilən bölgəmiz Qazax-Tovuz bölgəsidir. Nə ağırdır ki, həmin məməmlər vətəndən vətənə atılır. Qazaxda, Tovuz da vətən qazılmasına bənzəyir - yaralıdır. Bir hissəsi düşmən tərəfindən qoparılb.

Ərazinin tarixi

E.ə VIII əsrin sonlarından etibarən Şimali Qafqaz ve Qara dəniz sahilindən türk tayfaları olan İskitlər, Kimmerler və Saklar Cənubi Qafqaza doğru hərəkət etməye başladılar. Bu zaman onlar şimal-qərb və qərb ərazilərimizdən keçirdilər. Sözsüz ki, bəzi tayfalar bu ərazilərdə oturaq həyata keçdilər. Lakin bəziləri də canubə doğru hərəkət etmişdilər. İndiki Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonları, eləcə də elimizdən alınmış hazırlı Ermənistana əraziləri də bu türk tayflarının məskunlaşduğu ərazilərdən idi.

Sovet dövründə həmin ərazilərdə aparılan qazıntılar zamanı İskitlər aid döyiş silahları, tunc güzgülər, bəzi əmək aletləri, eləcə də katakomba qəbirleri tapılmışdır. Sonrakı dövrdə bu ərazilərdə albantların yaşadığını dair zəngin məlumatlar mövcuddur. Alban mədəniyyətinin izlərinə e.ə IV əsrden etibarən rast gelmək mümkündür. Hətta, hazırda ərmənilərin Tavuşda mövcud olan və öz kilsələrinin qalığı olaraq təqdim etdikləri kilsəyə, hələ XX əsrin 60-cı illərində Cənubi Qafqazda tədqiqat aparan rus və azərbaycanlı arxeoloq alımlar Alban Xristian Kilsəsi adını vermişdilər. Bu kilsənin memariq və dizaynı Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhəri və hazırda Qax rayonundakı albən kilsələrinin qalıqları ilə eynilik təşkil etdiyi öz tədqiqat əsərlərində yazmışdır.

Hətta, bölgeyə eramızın IV əsrində Dərbənd keçidindən gələn Hun türkləri də səfər etmiş, boş ərazilərdə yurd salaraq qala tikmişdilər. Bu qalanın adı mənbələrdə "Tau-ust qala" olaraq keçməkdədir. Adın qədim türk dilində mənası "hündür yerde qala" deməkdir. Mənbələrdə bu qalaya həm də "Tukustak", "Taustkala" və digər adlarla rast gəlmək mümkündür. Qalanın hazırkı qalıqları ruslar tərəfindən Ermənistana verilmiş Tavus, 1995-ci

ildən adı saxtalasdırılmış Tavuş rayonunda qalmaqdadır.

Qalanın yerləşdiyi ərazi Rusiya imperiyasının 1899-cu ilə aid "Göygə mahalının xəritəsi"ndə yer adı kimi "Taus qala" olaraq göstərilib. İndinin özündə də orada yaşayan yaşılı ermənilər Tavusa "Taus qala", yaxud da "Qalakənd" deyirlər.


VII əsrden başlayaraq Qafqaza gələn ərablər bütün Qafqazı işgal edib vahid əmirliyə tabe etdilər. X əsrden også, XI əsrden isə səlcuq türkərinin gelişisi ilə bütün qərb bölgələrimizin türk yurduna çevrilmesi prosesini başa çatdırıb.

Hazırkı Azərbaycan Respublikasının Tovuz rayonu və düşmənlərimizdən verilən Tavuş, bildiyimiz kimi, bir zamanlar eyni məkan kimi Şəmşədil sultanlığının da ərazisi idi. Daha sonra isə Qazax qəzasına daxil edildi.

XVI əsrin əvvələrində Səfəvi döv-

Bu münasibət şahə təhdid və aşağılama idi. Şah hakimiyətini gücləndirən kimi onların gücünü zəiflətmək dən ötrü Qazax, Şəmşədil, Borçalı və Pəmbək sultaniqlarını Şərqi Gürçüstana təyin etdiyi çar II İraklinin təbeçiliyinə vermişdi. 1801-ci ildə isə Rusiya çar I Aleksandr Şərqi Gürçüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzaladı. Bu manifest Nadir şahın II İraklinin idarəsinə verdiyi torpaqlarımız Qazax, Şəmşədil, Borçalı və Loru-Pəmbək də Rusiya-nın tərkibinə keçdi.

Gəncə xanı Cavad xan Şəmşədilin gürcülərə verilməsi və ardınca da Rusiyaya ilhaqı ilə qətiyyən barışmışdır və 1801-ci ilin yazısında Şəmşədil həcum edərək buradakı ağaclarдан Gəncə xanlığına təbe olmağı tələb etdi. Lakin Pəmbəkdəki rus qoşunları Qafqaz qoşunlarının Ali Baş Komandanı Knorring Lazarevə məktub göndərdi-



nin tərkibinə daxil edildi. Daha sonra isə əlavə olaraq Qazax qəzası yaradıldı ki, bura Dilican, Qazax və Taus bölgəsi daxil edildi.

D.Bünyadzadənin iştirakı ilə 11 yanvar 1927-ci ildə bağlanan müqaviləyə əsasən, Qazax qəzasının 4000 desyatın ərazisi, Tausun yarısı və Dilican

Vətəndən Vətənə atılan güllə: Yaramız qaysaq bağlaması!

Tarix təkrar olunur və bir gün o abidələr, o yerlər yenidən bizim olacaq



İtünin çox önemli tayfalarından, hətta dövlətin dayaqlarında olan Zülqədərogullarının arasında Şəmşədil bəy Zülqədəroğlu da vardi. O, Taus ərazisini, göstərdiyi hərbi xidmetlər müqabilində şah İsmayıldan Tiyul olaraq almışdı. Əsrin sonlarından ərazini, ənənəye sadiq idarəetmə ilə irsi olaraq Şəmşədil tayfası idarə edirdi. Ərazi dək bütün tarixi qalaları bərpa edib, mərkəz olaraq Taus qalası seçmişdi. Burada Tausqala ile yanaşı, Əlibeyli, Çinarkənd, Şəmsəddin, Qala-

ler ki, təcili olaraq Şəmşədil iki divizya göndərilsin. Göndərilen yenger alayları buranı Gürcüstan ərazisi kimi qorumağı öz üzərlərinə götürdürlər.

Ermənistanın yaradılması və Şəmşədin ərmənilərə verilməsi

1806-ci ildən başlayan Rusiya-Osmanlı müharibələri zamanı mühəribə gedən Osmanlı əraziyərindən 200-ə yaxın ərməni ailəsi Pəməkə, ruslara siyinməq üçün gelmişdi. 1807-ci ildə aid sənədə görə, Söyüel

Həmin vaxta aid kameral təsvirlərdə bölgədə 12836 tatar (türk) kişi, 4796 ərməni kişi siyahıya alınmışdı. Hətta, "Qafqaz hüdudlarından kənar da rus əhalisi" adlı sənəddə ərmənilər "köçürülen xristianlar" adlandırılır.


1918-ci ildə Gürçüstana Ermənistan arasında əxan münacişədən sonra, böyük dövlətlərin təhribi ilə Loru-Pəmbək Ermənistan ərazisinə daxil edildi. İravanın isə Azərbaycandan alının ərmənilərə verilməsi razılışdırıldı. O zaman Ermənistan adlı dövlət cəmi 9.6 min kv.km ərazidə bərçərər edildi. Lakin onlar boş dayanmaya-raq, quldur dəstələri ilə bir sırə ərazilərimizə hücum edirdilər ki, onları biri də Qazax-Dilican bölgəsi idi. Onlar, əsasən Qazax qəzasının dağlıq hissəsinə iddialı idilər. Azərbaycan Cümhuriyyəti yaranan zaman ərazimiz 113.896 kv.km hesablanmışdı ki, 97.298 kv.km mühəbisəsiz, 16.598 kv.km isə Gürçüstən və Ermənistana mühəbəsi ərazilər hesab olunurdu.

Azərbaycan Cümhuriyyəti 1920-ci ilin 28 aprelində bolşeviklər tərəfdən işgal olunan kimi ərmənilər de mərkəzə məktublar yazaraq bəzi əraziyimizi tələb edirdilər. Qazax qazasının dağlıq hissəsi yənə de gündəmdə idi. Əraziyə ümumilikdə 66% türk yaşasa da, onlar qazanın tamamını Ermənistana üçün tələb edirdilər. Səhədləri dəqiqləşdirmək üçün 1923-cü ilin 5 fevralında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasəti (ZMİK) Torpaq Komissiyası yaratıldı. Bu komissiya ərmənilərlə azərbaycanlılar arasında torpaq münaqışının şəhər olmasına iddia etdi.

Ən qızığın mühəbəsi Şinix-Ayırı mahalı üzərində idi. Torpaq Komissiyasında aparılan uzun mübahisələr dən sonra məsələ ərmənilərin xeyriyinə həll edildi. Komissar A.Erzkyan və


da xax, ömürlük Ermənistana SSRİ-yə verildi. Bununla da azərbaycanlılar yaşayan Qazax qəzasının Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri ilə əlaqə kəsildi.

Bu məsələni həll etmək üçün 1929-cu ildə Torpaq Komissiyasının fəvqələdə iclası keçirildi və türklər Azərbaycan SSRİ-yə köçürülməklə hər üç kənd də Dilicanın tərkibi kimi Ermənistana verildi. Bundan əlavə, mübahisəli ərazilər kimi Çömçə və Açı kəndləri də ərmənilərə verildi. 1929-cu ilinin sonunda Torpaq Komissiyasının yekun hesabatında göstərilirdi ki, "6 il ərzində Qazax qəzasından Ermənistana 79208 desyatın ekine yararlı torpaq sahəsi verilib. Bu, xalqlar arasında münaqışuya son qoyur və onlar Sovet İttifaqı səhədləri daxilində bundan sonra qardaş kimi yaşayacaqlar".



Lakin Sovet rəhbərliyi 40-ci illərdə azərbaycanlılara qarşı sürgün siyasetinə başlayarken, Qazax və Tovuzun bir sırə kəndləri də Ermənistana birləşdirildi. 1984-cü ildə ərmənilər yenidən fealaşaraq Tovuz və Qazax rayonlarından yenidən torpaq almaq iddiasına dündülər. Hətta, o zaman birinci katib olan Kamran Bağırov da mərkəzən ərmənilərin torpaq təmirinin təmin edilməsi göstərişini etraf etmişdi. Azərbaycan Nazirliyinin sədri Ş.Rasizadə də bölgəyə getmişdi, bu isə əhalinin hiddətinə səbəb olmuşdu. Lakin yekunda yənə ərmənilərin iddiası təmin edildi.

Həhəzirdə məmmi səsliyə gələn Qazax və Tovuzun müdafiəsini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təşkil edir. Ermənistana tərəfdən isə Tavusun bəzi kəndləri minalannmış neytral ərazilərdir. O ərazilərə yüksəkdən Azərbaycan ordusu nəzarət edir. Və biz Vətəndən Vətənə atılan ərmənilərin bir gün güllə ilə əvəz edəcəyinə inanıq...



kənd qədim kəndlər hesab edildi.

Ağır qısa

1736-ci ildə Nadir şah hakimiyətə gəldiyindən, Qarabağ bəylərbəyi və Zülqədərogullarının onun hakimiyətine qarşı çıxmışdır. Hətta, "Muğan qurultayı"na qoşulmayıb, Nadir şahə ağır sözlerin yer aldığı məktub da göndərmişdilər. Onlar Səfəvi dövlətinin saxlanılması tələb edir, əgər Səfəvi dövləti dağılarsa, özləri müstəqillik elətət etməyirdilər. Yaranacaq digər dövlətin tabeçiliyini əsəl qəbul etməyəcəklərini bildirdilər.

Kəndlərdən yaşayan qarapapaq türklərindən isə 1500-ə yaxın ailə türklərə pənah apararaq İravan və Qars paşalığının kəndlərinə köç etmişdi. Ruslar da onların evlərində Osmanlıdan qıçıb gəlmış ərməniləri yerləşdirməyə başladılar. 1828-ci ildə kimi ərazi ərməniləşdirildi.

1828-ci ildə ərməni vilayeti yaradılaraq İndiki Tavuş ərazisində hələ ərmənilər köçürülməmişdi və bura ərməni vilayətinə daxil deyildi. Bura 1846-ci ildə çarın fərmanı ilə Qazax qəzasının tərkibində distansiyalara ayrıldı və Tiflis-Imeretiya guberniyasına